

Key words: Soviet period, Azerbaijan press, "Ulduz" journal, literary criticism, publicity, literature, writers, censorship.

Sovet döndəmində hər hansı bir yeni mətbuat orqanının işiq üzü görnəsi çox çətin və dolanbac yollardan keçirdi. Sovet mətbuatı dövlətin və partiyanın (kommunist partiyasının) monopolyasında olduğuna və ciddi ideoloji təhlükə sistemi kimi fəaliyyət göstərdiyinə görə yeni mətbuatın meydana gəlməsinə də yalnız dövlət, yalnız partiya razılığı lazımlı gəlirdi. Xüsusilə ən ağır şəraitdə xalqın səsini eйтməyə məcbur edən bədii ədəbiyyatın, publisistikanın yüksək özündə daşıyan ədəbi bədii jurnalın yeni formatlarının ortaya çıxmazı çətin idi. Çünkü "sovət mətbuat orqanlarında azad sözün iki mənbəyi hakimiyət üçün təhlükəli idi: bədii ədəbiyyat və publisistika".(5,səh64). Bu bir həqiqətdir ki, sovət dövründə hakimiyət publisistikadan ehtiyat edirdi. Xüsusilə yəzici publisistikasının özünü daha çox göstərdiyi ədəbi bədii jurnalara nəzarət daha güclü idi. Lakin bütün ideoloji maneələrə baxmayaraq 1967-ci ildə Azərbaycan Yəzicilər İttifaqının gəncləri təmsil edən orqanı kimi "Ulduz" jurnalı işiq üzü gördü. (3,səh48) Jurnalın ilk nömrələri Yasif Nəsirlinin redaktası ilə nəşr olunsa da, ilk rəsmi redaktoru Cabir Novruz olub.

"Ulduz"un 80 min tirajla çıxdığı vaxtları da olub. Jurnal aylıq dərc edilirdi. 1967-ci ilin yanvar buraxılışında ilk səhifəsində "Bütün ölkələrin proletarıları birləşin!" şəhəri yazılmışdı. Bu nömrədə ilk səhifədə mündəricatda poeziya, nəşr, ədəbi səhəbat, tənqid və ədəbiyyatşunaslıq, dostlarımızın incəsənəti bölmələri var. Povest, şeir, şəkillər, İsmayıllı Şixlinin - "Nasırə şairin səhəbatı", "Tofiq Bayrama açıq məktub" 4 səhifə həcmində, "Ay keçmiş cəbhəci", "Ürək sənin ilham bulağın" adlı şeirlər dərc edilmişdir. Mətbu orqanın Süleyman Rəhimov "Taysız xalça" adlı 9 səhifəlik yazısı, Ramiz Heydər - "Uyuyan duyğular", "Sevən gözələr" adlı şeirləri də nəşr edilmişdir. Bunlarla birlikdə bir-birindən maraqlı şəkillər də verilən şeirlərə uyğun olaraq həmin səhifədə işiq üzü görüb. Buna misal olaraq, "Azərpəss foto-67" sərgisindən Rahil səhərin çəkdiyi durğun dənizdəki qayıqların fotosu, digər səhifədə isə "Sevən ürəklər" şeirinə aid edilən at üstündə sevənlərin şəkli verilmişdir. "Ulduz" mətbuat orqanının səhifələrində bir çox tanınmış rəssamların eləcə də, F.Rəcəblinin - "150 kilometrlik məsafə qətt edildi", V.Paşənkənun - "Şamaxı astrofizika rəsədxanası"nın fotosu verilmişdir. Burada verilən materiallar bir növ məlumatlandırmaq, maarifləndirmək funksiyası daşıyır. (6,səh20).

Bu jurnal yarandığı gündən nə qədər senzura və hakim dairələrin nəzarətində olsa da, gənc ədəbi qüvvələr istər bədii söz cəhətdən, istərsə də publisistik əsərlər baxımından öz sözünü deyə bilmüşdir. Onun səhifələrində Y.Səmədoğlu, Anar, Ə.Thylisli, Elçin, A.Hüseynov, S.Azəri, S.Thəmədov, İ.Məlikzadə, M.Süleymanlı, S.Səxavət... kimi onlarca yəzici, şair və publisist xalqa öz sözünü çatdırır. Sadaladığımız 60-cılar nəslə o dövrün çılğın azad sözünü deyə bilmək üçün "Ulduz"un səhifələrindən məharətlə istifadə edirdilər. Bu yəzici, tənqidçi və şairlərin bədii publisistik əsərləri bütöv bir ədəbi nəslin tərbiyəsində məktəb rolu oynamışdır. 1960-1980-ci illərdə jurnalistikyanın, ədəbiyyatın milli oyanışında formallaşan "Yeni-nəsil", "Yeni nəşr" ifadəsi də özünü ən çox ədəbi-bədii orqanlarda tapdı. İstər "Azərbaycan", istərsə də yeni yaranmış "Ulduz", "Qobustan" kimi ədəbi-bədii orqanlar mətbuatda, eləcə də ədəbiyyatda həqiqəti layiqinçə ifadə etməklə öz xalqını, öz simasını və xarakterini formalasdırıldı. (1,səh379).

"Ulduz" jurnalının ilk baş redaktoru Yasir Nəsirli oldu. Sonra Cabir Novruz (1967-1972), Akif Hüseynov (1972-1973), Əhməd Cəmil (1973-1976), Yusif Səmədoğlu (1976-1986), Abbas Abdulla (1986-1993), Ələkbər Salahzadə (1993-2004) jurnalda rəhbərlik edib. Hazırda jurnalın baş redaktoru Elçin Hüseynbəyliidir. (1,səh379).

"60-80-ci illarda Azərbaycan mətbuatı və ədəbiyyatında meydana çıxan istedadla yazılımış əsərlər, əslində gəmidə oturub gəmiçi ilə dava etmək kimi səciyyələndirilə bilər. Yaranmaqdə olan müstəqil özünü ifadə, özünütəsdiq Sovetlər İttifaqı kimi bir sistemə həqiqəti göstərməklə təsir etdi. Və bu sahədə aparıcı mövqədə, əlbəttə, ədəbi-bədii orqanlar və onların ətrafında toplanan ziyanlı ordusu dayanırdı. Bu ədəbi-bədii orqanlar, xüsusən da 1967-ci ildə nəşr

Samirə HEYDƏRLİ

"ULDUZ" JURNALININ NƏŞR TARİXİ

РЕЗЮМЕ

В статье упоминается история создания журнала и литературно-критические статьи, опубликованные на страницах этого журнала. Также уделяется особое внимание поколению редакторов журнала «Улдуз». К анализу привлечены статьи писателей и публицистов, которые сотрудничали с журналом. В исследовании оценивается место и роль журнала в истории печати.

Ключевые слова: Советский период, Азербайджанская пресса, журнал «Улдуз», литературная критика, публистика, художественная литература, писатели, цензура.

SUMMARY

This article deal with the history of foundation of the journal and literary-critic writings that have been published there. Also generation of editors of "Ulduz" have been mentioned here. Writings of writers and publicists who have cooperated with it, have been involved in the analysis. In that research place and role of the activity of this journal has been asigned.

olanın "Ulduz" jurnalı bir tərəfdən milli dili inkişaf etdirmək, digər tərəfdən isə milli hissəcəni ifadə etmək, "sosialist güzəranına" heç bir rəng qatmadan onu olduğu kimi göstərməklə "milli oyanışda" müstəsnə rol oynadı.(1,səh380) Cəmiyyətdəki naqışlıkları əks etdirən publisistik və bədii əsərlər "Ulduz"da daha çox çap olunurdu. Bu da adamların dünyagöyüsündə, psixologiyasında təlatüm, dönlüş yaradırdı.

"Ulduz" jurnalının ilk sayına diqqət yetirəndə burada ədəbi tənqid bölməsindəki yazılar xüsusi diqqəti çekir. Bunlardan bir neçəsinə diqqət yetirək. Bölmanın adı "Tənqid və bibliografiya" adlanır. "Yaşamağa yaranmış insan", "İnsana diqqət", "İsa Hüseynovun povestləri haqqında qeydlər", "Azəri yazıçılarımızın həyatından dəqiqlər" adlı ədəbi tənqid nümunələri yer alıb."Azəri yazıçılarımızın həyatından dəqiqlər" adlı yazida qeyd olunur ki, Azəri xalqının bədii və ictimai fikir tarixinin yetirdiyi sənətkarlardan bir çoxunun səhrəti sərhədi keçmiş və onların əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Hər bir xalq öz ləyaqəlli yazıçıları, alımları, müsiqisünəsləri, rəssamları ilə fəxr etdiyi kimi, onlar haqqında xoş söz eşitmək, onların gündəlik həyatındaki iibratımız əhvalatları, qəribəlikləri də bilmək istəyir. İngilislərdə Şekspir, Bayron, fransızlarda Volter, Balzak, Dürer, İspanlarda Servantes, Lope-de-Vega, Amerikanlarda Bret Qart, Cek London, bizim özümüzə isə M.P.Vaqif, C.Məmmədquluzadə, M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun və başqları haqqında məzmunlu lətifələr, məzmunlu rəvayətlər yaranmış, hazırlıqavaklı bildirişlər atmacalar onlara istinad edilmişdir. Bir çox xalqlarda yazıçıların həyatından alınmış duzlu-məzəli əhvalatlar kitab halına salınmış və bir neçə dəfə çap edilmişdir. Yazida təəssüf hissilə qeyd edilir ki, bizim yazıçı və şairlərimizin həyatından alınmış rəvayətlər çox olduğu halda, hələ inдиyadək toplanıb, bir yerde çap olunmamışdır. Onların böyük təriyəvi və estetik əhəmiyyətini vurgulayan filologiya elmləri doktoru Kamran Məmmədov yazar ki, sevimli sənətkarlarımızın haqqında rəvayət, lətifələrin yeri düşəndə, məclislərdə və ya adicə səhbətlərdə fikri tamamlamaq üçün bizi kömək etdiyini, hazırlıqavaklıq fikrin orjinallığı kimi işləndiyini dəfələrlə vurgulamağın lazımlı olduğunu tənqid olaraq vermişlər. "Azəri yazıçılarımızın həyatından dəqiqlər" adlı məqalədə yazıçılarımızın həyatına mətbuat orqanlarının sahifələrində çox az təsadüf edildiyindən şikayətlənərək, bunu ən böyük tənqid olaraq vurgulamağın lazımlı gəldiyi qeyd edilmişdir.(6,səh59).

"Ulduz" jurnalı sahifələrində işiq üzü görən digər ədəbi tənqid nümunəsinə diqqət yetirək. "Yaşamağa yaranmış insan" adlı məqalədə yazıçı, tənqidçi Güllüseyen Hüseynoğlu'nun yeni bir şeir kitabı çıxardığını və bu kitabda olan sahvləri xüsusi ilə vurgulayaraq yazar: "G.Hüseynoğlu özünü hələ tam püxtələşdirməmiş üslubuna sadiq qaldıqca daha artıq müləffət olur. Lakin bu üslubunu nəzərə çarpdırmaq istədikdə, yəni yazının məqsədi yalnız üslub olduqda, necə deyərlər yalnız üslub xatirinə yazdıqda bir sünilik də meydana çıxır. Müəllif bu cəhəti nəzərə almalıdır"(6,səh54) fikirləri müəllif tərəfindən jurnalın sahifələrində yazının çıxardığı kitabın ədəbi tənqidini verilmişdir. Digər bir ədəbi tənqid nümunəsi isə "İnsana Diqqət" - "İsa Hüseynovun povestləri haqqında qeydlər" adlı məqalədə Beş yaşlı Nurunun dilindən qələmə almışdır. Burada "Tütək səsi" povestinin təhlili 4 sahifədə verilərək bir çox fikirlər səslənmişdir. Beləliklə "Ulduz" mətbu orqanının özündə bir maarifləndirici funksiyasının olması əksini tapır. Hər hansı yazıçılarımız haqqında məlumatsız olan insanlar belə bu povestlərin, məqalələrin nəticəsində müəyyən bir məlumatə sahib olur. Bu yönündən sovet dövrü mətbuatına nəzər saldıqda "Ulduz" jurnalının Azərbaycan mətbuatında özünəməxsus bir rolunun olduğunu aydın sezmış oluruq. Burada dərc edilmiş yazıçı Şixəli Qurbanovun- "Ürək çırpıntıları" adlı lirik poemasında bir bənd şeiri verilmiş və onun "Günəşli", "Düşüncələr", "Dostlar", "Etiraf" adlı şeirləri dərc edilmişdir.(6,səh60-65)

Həmin vaxt, yəni XIX əsrin 60-cı illərində "solçu" ədəbiyyat sayılan əsərlərin çapında Moskvada "Юности", "Новый мир" kimi jurnallar, Azərbaycanda isə "Ulduz" fərqlənirdi. "Ulduz" gəncliyin jurnalı oldu. Qeyd etdiyimiz kimi, bu gün "almişincilar", "yetmişincilar" adlandırılan ədəbi nəsillərin özünütəsdiyində bu dərginin böyük rolu var. "Azərbaycan" jurnalı

öz istiqamətinə uyğun olaraq daha çox "canlı klassikləri" çap edirdi, gənc nəslin cild-cild kitablara sığışacaq şeir, poema, hekaya, povest, publisistik-tənqidli yazılar, rəsm əsərləri və s. əvvəlcə "Ulduz" vasitəsilə oxucu auditoriyasına yol tapırdı.(1,səh380).

Həmin məktəb 1990-ci illərin azad mətbuatının və azad sözünün bünövrəsi rolunu oynamışdır. 1990-ci illərin yeni publisist nəslə məhz bu məktəbdə yetişdi, onların əsərləri qəzet sahifələrinə, hətta seriya kitablara çevrildi. 1990-ci illərdən yaranan qəzet və jurnal bolluğu içerisinde ədəbi bədii "Ulduz" jurnalının səsi yenə də xüsusi olaraq seçildi və seçilməkdədir. Bu jurnal yeni söz, azad mətbuat şəraitində əvvəlkindən daha aydın və daha gur səslənməyə başlandı. Jurnal bu dövrdən başlayaraq gənclərin publisistikasında milli-mənəvi dəyərlərimizə, milli mənlik sürüruna diqqətlə yanaşdı. Elçin, Anar, K.Abdulla, S.Azəri kimi yazıçılar bu dönmədə publisistikaya daha çox önəm verdilər.

ƏDƏBİYYAT :

1. Əzimova A. Azərbaycan ədəbi bədii orqanlarının tarixində. Azərbaycan mətbuat tarixi antologiyası. Bakı, 2011.
2. Əzimova A. Azərbaycan jurnal publisistikası ənənələri. "İşşad- 100". Bakı. 2006.
3. Əzimova A. "Ulduz" jurnalı publisistikasının əsas tematikası. "Molla Nəsiməddin-100". Bakı. 2006.
4. N.Cabbarov. "Ulduz"da ədəbi-tənqid. "Azərbaycan" jurnalı, N3, 1992.
5. S.Məmmədli. Borçalı "Molla Nasirəddinçiləri". "Ulduz" jurnalı, 2000, N12.
6. "Ulduz" jurnalı, 1967, N1.
7. "Ulduz" jurnalı, 2000, N7.

Elmi rəhbər: f.d. Aygün Əzimova